

“Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA 02-Forması)”

elektron xidmətinin

İstifadəçi təlimatı

“Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA 02-Forması)” elektron xidmətindən istifadə edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (<https://new.e-taxes.gov.az/etaxes/>) giriş edib, aşağıda qeyd olunan identifikasiya və yoxlama vasitələrindən istifadə etməklə elektron kabinetə daxil olmaq lazımdır:

- Asan İmza;
- SİMA Token;
- SİMA imza.

Növbəti mərhələdə açılan yeni pəncərədə **“Ərizələr”** modulu seçilir.

The screenshot displays the 'Ərizələr' (Applications) module in the e-tax system. The interface includes a sidebar with navigation options, a main header with 'Ərizələr 2023' and a search bar, and a table of applications. The 'Ərizələr' menu item in the sidebar is highlighted with a red box. The table lists various applications with columns for 'ƏRİZƏ', 'QEYDİYYAT NÖMRƏSİ', 'STATUS', and 'ƏMƏLİYYATLAR'. The status column shows 'Aktivdir' (Active) and 'İcra edilmiş' (Executed) for different applications.

ƏRİZƏ	QEYDİYYAT NÖMRƏSİ	STATUS	ƏMƏLİYYATLAR
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2314010210256200	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2339011467194400	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2303010154454100	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2339011467120700	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2314010210241000	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2303010154442000	İcra edilmiş	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2302010355289400	İcra edilmiş	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023 Son dəyişiklik tarixi: 04.11.2023	2312010217931100	İcra edilmiş	Endir

Daha sonra “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA 02-Forması)”nin təqdim olunması məqsədilə “Yeni ərizə” xanasına müraciətə uyğun ərizənin adı yazılaraq axtarış nəticəsində ekranda adı əks olunan ərizə forması seçilir və yaxud **“Hamısına bax”** düyməsi vasitəsilə yeni açılan pəncərədə müvafiq ərizə forması seçilə bilər.

Ərizələr 2026

Filtr

Yeni Ərizə

Həmişə bax

Xarici dövlətdə ödənilmiş

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Təqdim olunma tarixi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 26.05.2026 Son dəyişiklik tarixi: 26.05.2026	2639010079003300	Aktivdir	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 15.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078990100	Aktivdir	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 15.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078989700	Aktivdir	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 14.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078988000	Aktivdir	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 14.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078987300	Aktivdir	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 13.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078986600	Aktivdir	...

Əgər istifadəçi tərəfindən daha əvvəl bu ərizə forması doldurularaq qaralamada saxlanmışdırsa, o zaman ekranda açılan pəncərədə əvvəl qaralaması yaradılmış ərizə formaları əks olunur və seçim imkanı verilir. İstifadəçi əvvəllər qaralaması yaradılmış ərizə forması üzrə davam etmək istədikdə ekrandakı qaralaması olan ərizə forması seçilir və bu zaman aktivləşən **“Davam et”** düyməsi sıxılır və yeni pəncərədə əvvəl doldurulmuş ərizə forması açılır və düzəliş imkanı mümkün olur.

Sizdə artıq bu ərizənin qaralaması var. Qaralama üzərindən davam etmək istəyirsiniz?

Yeni ərizə yarat

Qaralama 27.02.2026 saat 15:55 tarixində yaradılıb, 27.02.2026 saat 15:55 tarixində yenilənib.

Yeni ərizə forması yaratmaq istədikdə isə, **“Yeni ərizə yarat”** düyməsi sıxılır.

Sizdə artıq bu ərizənin qaralaması var. Qaralama üzərindən davam etmək istəyirsiniz?

Yeni ərizə yarat

Qaralama 27.02.2026 saat 15:55 tarixində yaradılıb, 27.02.2026 saat 15:55 tarixində yenilənib.

İmtina

Davam et

Açılmış ərizə formasında əks olunan “**Siyahıya qayıt**” düyməsini sıxdıqda ekranda əks olunan pəncərədəki “**İmtina**” düyməsini sıxmaqla ərizə formasının doldurulmasına qaldığı yerdən davam etmək, “**Xeyr, silinsin**” düyməsini sıxmaqla yaradılmış ərizə formasını silmək, “**Bəli, yadda saxlanılsın**” düyməsini sıxmaqla yaradılmış ərizə formasının yadda saxlanması mümkün olur.

[← Siyahıya qayıt](#)

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

[Yeni](#)

- Ümumi məlumatlar
- Digər məlumatlar
- Vergi məlumatları

Az En Ru

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Ümumi məlumatlar

Məlumat forması

Vergi orqanının adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Vergi ödəyicisinin VÖEN-İ/Adı 1401129651/"MINA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Rəhbər 4CYA00Q/FAZİL MƏMMƏDOV FIRUDİN OĞLU

Ünvan məlumatları

Hüquqi ünvan

AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, DILARƏ ƏLİYEVƏ, -, Manzil 195

Faktiki ünvan hüquqi ünvanla eynidir

Faktiki ünvan

Poçt indekslərinin axtarışı üçün linkə keçid edin.

Şəhər (rayon) * BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU x v

Kənd (qəsəbə) * BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU x v

Poçt indeksi * 1075 x v

Küçə ZIYA BÜNYADOV PROSPEKTI 1965-CI MƏHƏLLƏ x v

Ev

Manzil (Ofis)

[Növbəti](#)

[Qaralamada saxla və çıx](#)

Siz ərizə formasının doldurulmasını daha sonra başa çatdıracaqsınız?

İmtina Xeyr, silinsin Bəli, yadda saxlanılsın

“Xeyr, silinsin” düyməsi vasitəsilə açılan “Xidmətin yekunlaşdırılması” pəncərəsindəki müvafiq məlumatlar doldurulduqdan sonra aktivləşən “**Göndər**” düyməsi sıxılır.

Siz ərizə formasının doldurulmasını daha sonra başa çatdıracaqsınız?

İmtina Xeyr, silinsin Bəli, yadda saxlanılsın

saylı Ərazi Vergilər
9900001881 / ABBA

Xidmətin yekunlaşdırılması

Xidmətin yekunlaşdırılması səbəbini göstərin *

E-xidməti tam başa çatdırmamağınızın səbəbləri barədə qeyd *

(*) - Mütləq doldurulmalı sahə

Bağla

Göndər

“Ümumi məlumatlar” bölməsi

Ərizə formasında “Vergi orqanı”, “Vergi ödəyicisi” və “Rəhbər” barədə məlumatlar avtomatik olaraq əks etdirilir.

[← Siyahıya qayıt](#)

Xarici dövletdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

[Yeni](#)

- 1 Ümumi məlumatlar
- 2 Digər məlumatlar
- 3 Vergi məlumatları

AZ En Ru

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Ümumi məlumatlar

Məlumat forması

Vergi orqanının adı	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
Vergi ödəyicisinin VÖEN-İ/Adı	1401129651/"MİNA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ
Rəhbər	4CYA00Q/FAZİL MƏMMƏDOV FİRUDİN OĞLU

Ünvan məlumatları

Hüquqi ünvan

AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, DİLARƏ ƏLİYEVƏ, - , Mənzil 195

Faktiki ünvan hüquqi ünvanla eynidir

Faktiki ünvan

[Poçt indekslərinin axtarışı üçün linkə keçid edin.](#)

Şəhər (rayon) *	Kənd (qəsəbə) *	Poçt indeksi *
BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU	BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU	1075
Küçə	Ev	Manzıl (Ofis)
ZİVA BÜNYADOV PROSPEKTI 1965-CI MƏHƏLLƏ		

[Növbəti](#)

[Qaralamada saxla və çıx](#)

Faktiki ünvan məlumatları hüquqi ünvan məlumatlarından fərqli olduqda, bu zaman "Faktiki ünvan hüquqi ünvanla eynidir" sətri üzrə müvafiq seçim ləğv edilərək "Faktiki ünvan" bölməsi üzrə müvafiq xanalara məlumatlar daxil edilir.

[← Siyahıya qayıt](#)

Xarici dövletdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

[Yeni](#)

- 1 Ümumi məlumatlar
- 2 Digər məlumatlar
- 3 Vergi məlumatları

AZ En Ru

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Ümumi məlumatlar

Məlumat forması

Vergi orqanının adı	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
Vergi ödəyicisinin VÖEN-İ/Adı	1401129651/"MİNA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ
Rəhbər	4CYA00Q/FAZİL MƏMMƏDOV FİRUDİN OĞLU

Ünvan məlumatları

Hüquqi ünvan

AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, DİLARƏ ƏLİYEVƏ, - , Mənzil 195

Faktiki ünvan hüquqi ünvanla eynidir

Faktiki ünvan

[Poçt indekslərinin axtarışı üçün linkə keçid edin.](#)

Şəhər (rayon) *	Kənd (qəsəbə) *	Poçt indeksi *
BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU	BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU	1075
Küçə	Ev	Manzıl (Ofis)
ZİVA BÜNYADOV PROSPEKTI 1965-CI MƏHƏLLƏ		

[Növbəti](#)

[Qaralamada saxla və çıx](#)

“Digər məlumatlar” bölməsi

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduğu halda “Digər məlumatlar” bölməsində həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd üzrə “FİN” və “Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi” məlumatları ərizəyə əlavə edilərək “Axtar” düyməsi sıxılır.

[← Siyahıya qayıt](#)

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

[Yeni](#)

[Ümumi məlumatlar](#)

[2 Digər məlumatlar](#)

[3 Vergi məlumatları](#)

[Az](#) [En](#) [Ru](#)

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb-saytları necə tanımaq olar ?](#)

Digər məlumatlar

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

FIN * Şəxsiyyət vəsiqəsinin Seriyası və Nömrəsi *

[Axtar](#)

Poçt ünvanı haqqında məlumat

Poçt ünvanı hüquqi ünvanla eynidir Poçt ünvanı faktiki ünvanla eynidir Digər poçt ünvanı

AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, -, Mənzil 195

Əlaqə məlumatları

Mobil telefon nömrəsi +994

[Yoxla](#) [İmtina](#)

[Geri](#) [Növbəti](#)

[Qaralamada saxla və çıx](#)

[← Siyahıya qayıt](#)

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

[Yeni](#)

[Ümumi məlumatlar](#)

[2 Digər məlumatlar](#)

[3 Vergi məlumatları](#)

[Az](#) [En](#) [Ru](#)

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb-saytları necə tanımaq olar ?](#)

Digər məlumatlar

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

FIN * Şəxsiyyət vəsiqəsinin Seriyası və Nömrəsi *

[Axtar](#)

FIN / SV seriya və nömrə / Soyadı, adı, atasının adı

/ HÜSEYİNOVA ÜLVIYYƏ ARIF QIZI

Vəsiqəni verən orqanın adı

Asan 3

Sənədin verilmə tarixi

08.09.2021

Poçt ünvanı haqqında məlumat

Poçt ünvanı hüquqi ünvanla eynidir Poçt ünvanı faktiki ünvanla eynidir Digər poçt ünvanı

AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, -, Mənzil 195

Əlaqə məlumatları

Mobil telefon nömrəsi +994

[Yoxla](#) [İmtina](#)

[Geri](#) [Növbəti](#)

[Qaralamada saxla və çıx](#)

Qeyd: Səlahiyyətli nümayəndənin müraciət edən şəxsi təmsil etmək səlahiyyətlərinə malik olması barədə etibarnamənin Azərbaycan Respublikasında notariat qaydasında təsdiq edilmiş surəti “Vergi məlumatları” bölməsindən ərizəyə əlavə olunmalıdır.

“Poçt ünvanı haqqında məlumat” hissəsində “Poçt ünvanı hüquqi ünvanla eynidir”, “Poçt ünvanı faktiki ünvanla eynidir” və ya “Digər poçt ünvanı” seçimi edilə bilər. “Digər poçt ünvanı” seçildikdə müvafiq ünvan məlumatları daxil edilir.

← Siyahıya qayıt

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

Yeni

1 Ümumi məlumatlar

2 Digər məlumatlar

3 Vergi məlumatları

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Digər məlumatlar

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

FIN * Şəxsiyyət vəsiqəsinin Seriyası və Nömrəsi *

Axtar

FIN / ŞV seriya və nömrə / Soyadı, adı, atasının adı Vəsiqəni verən orqanın adı Sənədin verilmə tarixi

/ HÜSEYİNOVA ÜLVİYYƏ ARIF QIZI Asan 3 08.09.2021

Poçt ünvanı haqqında məlumat

Poçt ünvanı hüquqi ünvanla eynidir Poçt ünvanı faktiki ünvanla eynidir Digər poçt ünvanı

Poçt ünvanı *

AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev1, mənzil 1

Əlaqə məlumatları

Mobil telefon nömrəsi +994

Yoxla İmtina

Geril Növbətil

Qaralamada saxla və çıx

Daha sonra “Əlaqə məlumatları” bölməsində “Mobil telefon nömrəsi” seçimi edilib mobil nömrə daxil edilməklə “Yoxla” düyməsi sıxılır.

← Siyahıya qayıt

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

Yeni

1 Ümumi məlumatlar

2 Digər məlumatlar

3 Vergi məlumatları

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Digər məlumatlar

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

FIN * Şəxsiyyət vəsiqəsinin Seriyası və Nömrəsi *

Axtar

FIN / ŞV seriya və nömrə / Soyadı, adı, atasının adı Vəsiqəni verən orqanın adı Sənədin verilmə tarixi

/ HÜSEYİNOVA ÜLVİYYƏ ARIF QIZI Asan 3 08.09.2021

Poçt ünvanı haqqında məlumat

Poçt ünvanı hüquqi ünvanla eynidir Poçt ünvanı faktiki ünvanla eynidir Digər poçt ünvanı

Poçt ünvanı *

AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev1, mənzil 1

Əlaqə məlumatları

Mobil telefon nömrəsi +994 050 x

Yoxla İmtina

Geril Növbətil

Qaralamada saxla və çıx

Növbəti addımda açılan pəncərəyə qeyd edilən telefon nömrəsinə göndərilmiş təsdiq kodu daxil edilərək **“Təsdiqlə”** düyməsi sıxılır və mobil nömrə ərizəyə əlavə edilir.

Təsdiq

[Kod] nömrəsinə təsdiq kodu göndərilmişdir.

Kod

1:57 sonra bitir

Telefonunuza gələn kodu daxil edərək «Təsdiqlə» düyməsinin üzərinə basın. Əgər kodun etibarlılıq müddəti bitərsə, «Yeni kod əldə et» düyməsinə basaraq kodu yenidən tələb edin.

Əgər telefonunuza yoxlama kodu göndərilməyibsə, mobil nömrəni düzgün daxil etdiyinizdən əmin olun.

İmtina

Təsdiqlə

← Siyahıya qayıt

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

Yeni

1 Ümumi məlumatlar

2 Digər məlumatlar

3 Vergi məlumatları

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb-saytları necə tanımaq olar?](#)

Digər məlumatlar

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

Şəxsiyyət vəsiqəsinin Seriyası və Nömrəsi *

FIN / ŞV seriya və nömrə / Soyadı, adı, atasının adı

Vəsiqəni verən orqanın adı

Sənədin verilmə tarixi

[Kod] / HÜSEYİNOVA ÜLVİYYƏ ARIF QIZI

Asan 3

08.09.2021

Axtar

Poçt ünvanı haqqında məlumat

Poçt ünvanı hüquqi ünvanla eynidir Poçt ünvanı faktiki ünvanla eynidir Digər poçt ünvanı

Poçt ünvanı *

AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mirali Seyidov küçəsi, ev1, manzil 1

Əlaqə məlumatları

Mobil telefon nömrəsi

+(994) 50 [Kod]

Düzləş et

Əlavə et

Qaralamada saxla və çıx

Gerit Növbəti

“Vergi məlumatları” bölməsi

Bu bölmədə xarici dövlətdə ödənilmiş vergilər haqqında məlumatlar əks etdirilir. Bu məqsədlə ilk olaraq “Xarici dövlətin tam adı” xanasında açılan siyahıdan müvafiq xarici dövlət seçilir.

← Siyahıya qayıt

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Vergi məlumatları

Xarici dövlətdə ödənilmiş vergi haqqında məlumat

Xarici dövlətin adı *

Xarici dövlətin tam adını seçin

- Almaniya Federativ Respublikası
- Avstriya Respublikası
- Belarus Respublikası
- Belçika Krallığı
- Birləşmiş Ərəb Əmirlikləri
- Bolqarıstan Respublikası
- Bosniya və Herseqovina

Sanədin növü *

Sanədin növünü seçin

Sanədin seçimi *

Faylı seçin

Faktiki çıxılmalı məbləğ *

0,00

in cəmi *

Geri İmzala və göndər

Qaralamada saxla və çıx

Növbəti mərhələdə xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir barədə məlumatların daxil edilməsi üçün **“Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir”** bölməsində yerləşən **“Əlavə et”** düyməsi sıxılır.

← Siyahıya qayıt

Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb saytları necə tanımaq olar?](#)

Vergi məlumatları

Xarici dövlətdə ödənilmiş vergi haqqında məlumat

Xarici dövlətin adı *

Almaniya Federativ Respublikası

Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

Əlavə et

Gəlirin mənfəətinə aid olduğu vergi ili *

Vergi ilini seçin

Ödənilmiş verginin AZN-ə məbləğinin cəmi *

0,00

Faktiki çıxılmalı məbləğ *

0,00

Elektron forma

Xarici dövlətdə vergilərin ödənilməsinə sübut edən sənəd faylı bu arızaya əlavə edilməsi mütləqdir

Sanədin növü *

Sanədin növünü seçin

Sanədin seçimi *

Faylı seçin

Geri İmzala və göndər

Qaralamada saxla və çıx

Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

Gəlir növü	* Gəlir növünü seçin
Valyuta	* Valyutayı seçin
Məbləğ	* Məbləği daxil edin
Vergi dərəcəsi (%)	* Vergi dərəcəsini daxil edin
Ödənilmiş vergi məbləği	* 0,00
AZN-lə məbləğ	* 0,00

[Bağla](#) [Əlavə et](#)

Açılan pəncərədə ilk olaraq **“Gəlir növü”** xanası üzrə müvafiq gəlir növü seçilir.

Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

Gəlir növü	* Gəlir növünü seçin
Valyuta	* Daimi nümayəndəliyin mənfəəti
Məbləğ	* Göstərilmiş xidmətlərdən gəlir
Vergi dərəcəsi (%)	* Əmlak təqdim edilməsindən gəlir
Ödənilmiş vergi məbləği	* Muzdlu əmək fəaliyyətindən gəlir
AZN-lə məbləğ	* Əmlak vergisi
	* Dividend
	* Faiz

[Bağla](#) [Əlavə et](#)

Daha sonra əldə edilmiş hər bir gəlir növü üzrə onun əldə edildiyi xarici valyuta, məbləği, xarici dövlətdə tətbiq edilmiş vergi dərəcəsi və ödənilmiş vergi **müvafiq olaraq “Valyuta”, “Məbləğ” və “Vergi dərəcəsi (%)”** xanaları doldurulur. Bu məlumatlar daxil edildikdən sonra

“Ödənilmiş vergi məbləği” xanası sistem tərəfindən avtomatik hesablanaraq əks etdirilir. “AZN-lə məbləğ” xanası üzrə məlumat istifadəçi tərəfindən hesablanaraq daxil edilir.

Xarici dövletdə vergiyə cəlb edilmiş gəlir

Gəlir növü	* Göstərilmiş xidmətlərdən gəlir
Valyuta	* USD - ABŞ dolları
Məbləğ	* 5 000
Vergi dərəcəsi (%)	* 30
Ödənilmiş vergi məbləği	* 1 500,00
AZN-lə məbləğ	* 2 550

Bağla

Əlavə et

Məlumatların daxil edilməsi tamamlandıqdan sonra “**Əlavə et**” düyməsi sıxılır və daxil edilmiş məlumatlar “Xarici dövletdə vergiyə cəlb edilmiş gəlir” bölməsində əks olunur. Əlavə edilmiş məlumatlar “**Əməliyyatlar**” sütununda yerləşən redaktə və silmə nişanları vasitəsilə dəyişdirilə və ya silinə bilər.

 Azərbaycan Respublikasının rəsmi dövlət platforması [Rəsmi veb-saytları necə tanımaq olar?](#) 

Vergi məlumatları

Xarici dövletdə ödənilmiş vergi haqqında məlumat

Xarici dövlətin tam adı *

Almaniya Federativ Respublikası

x

▼

Xarici dövletdə vergiyə cəlb edilmiş gəlir

Nö	Gəlir növü	Valyuta	Məbləğ	Vergi dərəcəsi (%)	Ödənilmiş vergi məbləği	AZN-lə məbləğ	Əməliyyatlar
1	Göstərilmiş xidmətlərdən gəlir	ABŞ dolları	5 000	30	1 500,00	2 550	 

Əlavə et



Növbəti mərhələdə “**Gəlirin (mənfəətin) aid olduğu vergi ili**” seçilir. Bundan sonra “**Ödənilmiş verginin AZN-lə məbləğinin cəmi**” göstəricisi sistem tərəfindən avtomatik əks etdirilir və “**Faktiki çıxılmalı məbləğ**” xanası doldurulur.

Vergi məlumatları

Xarici dövlətdə ödənilmiş vergi haqqında məlumat

Xarici dövlətin adı *
Almaniya Federativ Respublikası

Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

№	Gəlir növü	Valyuta	Məbləğ	Vergi dərəcəsi (%)	Ödənilmiş vergi məbləği	AZN-lə məbləğ	Əməliyyatlar
1	Göstərilmiş xidmətlərdən gəlir	ABŞ dolları	5 000	30	1 500,00	2 550	 

Ödənilmiş verginin AZN-lə məbləğinin cəmi * 2 550,00

Faktiki çıxılmalı məbləğ * 1 700

Elektron forma

Xarici dövlətdə vergilərin ödənilməsinə sübut edən sənəd faylı bu arızaya əlavə edilməsi mütləqdir

Sənədin növü *
Sənədin növünü seçin

Sənədin seçimi *
Faylı seçin

Qeyd: “Faktiki çıxılmalı məbləğ” xanasında qeyd edilən məbləğ Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Növbəti mərhələdə ərizə formasına əlavə edilməli təsdiqedicə sənədlərin yüklənməsi məqsədilə “**Elektron forma**” bölməsində “Sənədin növü” xanasından müvafiq sənəd növü seçilir, sonra isə “Faylı seçin” düyməsi vasitəsilə sənəd sistemə yüklənərək ərizəyə əlavə olunur.

Bu zaman ilk növbədə “Xarici dövlətdə vergilərin ödənilməsinə sübut edən sənəd” müraciətə əlavə edilməlidir. Zərurət olduqda siyahıda təqdim olunan digər sənəd növləri (müqavilə, müqaviləyə əlavə, etibarnamə, invoys, ödəniş tapşırığı və digər sənədlər) də ərizəyə əlavə edilə bilər.

"Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair" ərizə (DTA-02 forması)

Yeni

- Ünvanı məlumatlar
- Digər məlumatlar
- 3 Vergi məlumatları


Az En Ru

Xarici dövlətdə ödənilmiş vergi haqqında məlumat

Xarici dövlətin tam adı *
Almaniya Federativ Respublikası


Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

Nº	Gəlir növü	Valyuta	Məbləğ	Vergi dərəcəsi (%)	Ödənilmiş vergi məbləği	AZN-la məbləğ	Əməliyyatlar
1	Göstərilmiş xidmətlərdən gəlir	ABŞ dolları	5 000	30	1 500,00	2 550	 

Xarici dövlətdə vergilərin ödənilməsinə sübut edən sənəd 

Müqavilə

Müqaviləyə əlavə


Etibarnamə 

İnvoys

Ödəmə tapşırığı

Digər

Sənədin növünü seçin

Sənədin seçimi *
Faylı seçin 

Geril **İmzala və göndər** Qaralamada saxla və çıx

(DTA-02 forması)

Yeni

- Ünvanı məlumatlar
- Digər məlumatlar
- 3 Vergi məlumatları

Az En Ru

Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

Nº	Gəlir növü	Valyuta	Məbləğ	Vergi dərəcəsi (%)	Ödənilmiş vergi məbləği	AZN-la məbləğ	Əməliyyatlar
1	Göstərilmiş xidmətlərdən gəlir	ABŞ dolları	5 000	30	1 500,00	2 550	 

Əlavə et

Gəlirin (mənfəətin) aid olduğu vergi ili *

Ödənilmiş verginin AZN-la məbləğinin cəmi *

Faktiki çıxılmalı məbləğ *

Elektron forma

Sənədin növü *
Sənədin növünü seçin

Sənədin seçimi *
 Xarici dövlətdə ödə... 5 Meqabayt  
 Etibarnamə1.docx 12 Kilobayt 
Faylı seçin

Geril **İmzala və göndər** Qaralamada saxla və çıx

Daha sonra ərizənin göndərilməsi üçün aktivləşən "İmzala və göndər" düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün "Qaralamada saxla və çıx" düyməsi sıxılır.

Elektron forma

Sanadin növü*

Sanadin seçimi*

Xarici dövlətdə ver... 12 Kilobayt ↓ X

Etibarnamə1.docx 12 Kilobayt ↓ X

Faylı seçin

Geri İmzala və göndər Qaralamada saxla və çıx

“İmzala və göndər” düyməsi sıxıldıqdan sonra müvafiq ərizə forması imzalanaraq göndərilir və ya bu əməliyyatdan imtina edilə bilər.

İmzala və göndər

Aşağıdakı ərizə imzalanacaq və göndəriləcək:
Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

İmtina İmzala və göndər



“İmzala və göndər” düyməsi sıxıldıqda açılan pəncərədə “İmtina” düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə (ərizə formasının doldurulması pəncərəsinə) geri qaydılır.

İmzala və göndər

Aşağıdakı ərizə imzalanacaq və göndəriləcək:
Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

İmtina İmzala və göndər

“İmtina” düyməsini sıxdıqdan sonra ekranda əks olunana “Sil” düyməsini sıxmaqla ərizə forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər.



Ərizə imzalanaraq göndərildikdən sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə “Bildiriş” əks olunur. Həmin pəncərədə “**Çap**” düyməsi vasitəsi ilə ərizə çap edilə, “**Endir**” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər. “**Bağla**” düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulmuşdur.

Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması)

Qeydiyyat nömrəsi 2619010154217000 | Qəbul olundu 10.06.2026 saat 16:25



Endir

Ümumi məlumatlar

Vergi orqanının adı	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
Vergi ödəyicisinin VÖEN-i/Adı	1401129651/"MİNA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI
Rəhbər	4CYA00Q / FAZİL MƏMMƏDOV FIRUDİN OĞLU

Ünvan məlumatları

Hüquqi Ünvan	AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, DILARƏ ƏLİYEVƏ, ev 195
Faktiki Ünvan	AZ1075, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZIYA BÜNYADOV PROSPEKTİ 1965-Cİ MƏHƏLLƏ

Digər məlumatlar

Ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin notariat qeydiyyatında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır)

FIN	
Soyadı, adı, atasının adı	HÜSEYİNOVA ÜLVİYYƏ ARIF QIZI
Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi	AA3069979
Vəsiqəni verən orqanın adı	Asan 3
Sənədin verilmə tarixi	08.09.2021

Poçt ünvanı haqqında məlumat

Poçt ünvanı	AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, - , Mənzil 195
-------------	---

Əlaqə məlumatları

Mobil telefon nömrəsi	+(994) 50
-----------------------	-----------

Vergi məlumatları

Xarici dövlətdə ödənilmiş vergi haqqında məlumat

Xarici dövlətin tam adı	Almaniya Federativ Respublikası
-------------------------	---------------------------------

Xarici dövlətdə vergiyə cəlb edilmiş gəlir

№	Gəlir növü	Valyuta	Məbləğ	Vergi dərəcəsi (%)	Ödənilmiş vergi məbləği	AZN məbl
1	Göstərilmiş xidmətlərdən gəlir	ABS dolları	5 000	30	1 500	2
			2025			
Gəlirin mənfəətin aid olduğu vergi ili						
Ödənilmiş verginin AZN-lə məbləğinin cəmi			1 700			
Faktiki çıxılmalı məbləğ			2 550			

Sənədlər

Xarici_dovletde_ver... 12 Kilobayt ↓	Etibarname1.docx 12 Kilobayt ↓
--------------------------------------	--------------------------------

Bağla

İstifadəçi tərəfindən göndərilən “Xarici dövletdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA 02-Forması)” “Göndərilənlər” qovluğunda əks olunur və bu hissədə ərizənin statusu barədə məlumat qeyd olunur.

Azərbaycan Respublikasının rəsmi dövlət platforması Rəsmi veb saytları necə tanımaq olar ?

Ərizələr 2026

Yeni Ərizə

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Taqdim olunma tarixi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Xarici dövletdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması) Taqdim edildiyi: 10.06.2026	2619010154217000	Sanad göndərilib	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 26.05.2026 Son dəyişiklik tarixi: 26.05.2026	2639010079003300	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 15.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078990100	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 15.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078989700	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 14.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078988000	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 14.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078987300	Aktivdir	...

Eyni zamanda bu hissədən istifadəçi tərəfindən “Çap” düyməsi vasitəsi ilə ərizə çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər.

Azərbaycan Respublikasının rəsmi dövlət platforması Rəsmi veb saytları necə tanımaq olar ?

Ərizələr 2026

Yeni Ərizə

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Taqdim olunma tarixi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Xarici dövletdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA-02 forması) Taqdim edildiyi: 10.06.2026	2619010154217000	Sanad göndərilib	Endir Çap et
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 26.05.2026 Son dəyişiklik tarixi: 26.05.2026	2639010079003300	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 15.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078990100	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 15.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078989700	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 14.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078988000	Aktivdir	...
Vergi ödəyicisinin tasarrufat subyektinin (obyektinin) qeydiyyatı Taqdim edildiyi: 14.05.2026 Son dəyişiklik tarixi: 22.05.2026	2639010078987300	Aktivdir	...